



qərar qılanların, qəflət və zillət içərisində qalanlardan fərqli olduğu vurğulanmışdır.

Ayədəki bilməyənlər cahillər, bilənlər isə həqiqəti dərk edə bilən, Allahın varlığını hər bir şeydə hiss edə bilən insanlardır.

Cahil insanlar fəzilət sahibi, doğru və elmi özünə rəhbər tutan ağıllı insanlardan qaçarlar. Çünkü, özünü olduğundan daha böyük görmə xəstəliyinə tutulan cahillər təvazökar alimlərin söz və hərəkətlərindən heç bir şey anlamaz və dərk etməzlər. Cahil insan hər şeyə səthi olaraq baxar, daxilinə nüfuz edə bilməz. Hər şeyi bildiyini zənn edərək içi boş iddialar irəli sürər. Görünən arxa planında bir də hissedilənin varoluğunu dərk edə bilməz. Bilgisiz insanın fikri və düşüncəsi əsassız və çürükdür. Bu səbəblədir ki, cahillər üçün “cahil yaşayan ölüdür” və ya “diri ikən ölü” ifadələri işlədilmişdir. Həzreti İsanın da bu baxımdan “Mən ölüləri diriltim, ancaq cahilləri dirildə bilmədim” deməsi cahillə məşğul olmanın nə qədər də çətin olduğuna işarət etmişdir.

Allah bizi bilgili və bilginin məsuliyyətini dərk edən qullarından etsin!